

Torpaqlarımızı düşməndən təmizləməliyik

Ötən həftə “Xalq qəzeti”nə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana növbəti hücum planlarını növbəti dəfə ifşa etməsi ilə bağlı açıqlama vermişdim. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşdakı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəsiz idi. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanə sanksiyalar tətbiqinə çağırması, mövzuya münasibətdə yeni bir səhifənin də açıldığını göstərməklə, düşmənin ədalətli sülhdən uzaqlaşıb öz bədnam aqibətinə daha da yaxınlaşdığını ifadə etmişdi.

Hiyləgər Ermənistan hakimiyyəti mövcud durumdan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdə idi. Azərbaycanın

işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülürdü.

Qanunsuz infrastruktur layihələri həyata keçirilir, işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərlə yaşı olan milli-mədəni irsi məhv edilir, toponimlər əsassız şəkildə dəyişdirilir və ölkəmizə məxsus təbii sərvətlər qeyri-qanuni istismar edilir, həmçinin müxtəlif ölkələrdən olan muzdlular, o cümlədən əliqanlı terrorçular (ASALA, PKK) Qarabağa, eləcə də, dövlət sərhədinə, işğal altındakı ərazilərimizə cəlb edilirdi.

Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə

planlarını ifşa etdi, BMT-ni, bütün beynəlxalq ictimaiyyət təmsilçilərini Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırırdı.

Dünya bu çağırışları eşitmədi və Azərbaycan çox gözləməli deyildi. Çünki, Azərbaycanın mövqeyi ədalətli, o öz ərazi bütövlüyünü təmin etməlidir! Nə qədər gözləməli, daha nə qədər dözməli idik?

Və nəhayət, uzun illərdən bəri gözlədiyimiz gün yetişib. Azərbaycan Prezidentinin bütün cəbhə boyu əks hücum qərarı 3

gündür gerçəkləşir. Müdafiə Nazirliyinin məlumatına əsasən, artıq işğalda olan kəndlərimiz qüdrətli ordumuzun gücü ilə azad edilir. Qələbənin yaxında olması şəksizdir. Buna xalqımız inanır və ordumuzun gücünə güvənir. Xalq Prezidentinə, dövlət başçımıza da xalqına güvənir.

30 il gözlədiyimiz yetdi. Qələbə bizimlədir! Allah igidlərimizi qorusun! Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!

***Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə
Heyətinin üzvü***